



Firdovsiyyə Əhmədova

Tarix üzrə
fəlsəfə doktoru,
dosent

başlangıcı öten sayımızda

Azərbaycandan neft almaq imkanı ehtimalının təsirsiz qalmadığı vəziyyətdə, fevralın 13-də Çiçerinin müavini Qaraxan Kirova telegram göndərir və Azərbaycanın müstəqilliyini tənimada Diyar Komitəsini, təkrar təkidlərə vadə edən mülahizələrə aydınlıq məqsədilə bir sırə (Azərbaycan hökumətinin daxili və xarici siyaseti ilə bağlı) məlumatlar tələb edir: «Yalnız bu məlumatları alıqdan sonra tanıma barədə məsələni həll etmək olar». Sorğuya cavab Diyar Komitəsindən öncə AK(b)P MK-dan verilir. Belə ki, fevralın 11-də Bakıda gizli şəraitdə RK(b) P Bakı Komitəsinin, «Hümmət» və «Ədalət» təşkilatlarının qurultayı oldu. «gBütün kommunist partiyalarını «Azərbaycan Kommunist (bolşeviklər) Partiyası» adı altında birləşdirmək» lazımlı bilindi. «AK(b)P» ideyası birmənalı qarşılanmadı. Qafqaz Diyar Komitəsinin Gürcüstandan olan üzvləri etiraz mövqeyində dayanmışdır. RK(b)P MK «təcili sərəncamla məsələnin lazımı həllini təmin etmiş», AK(b)P «Qafqaz ölkə təşkilatının bir hissəsi elan edilmiş və o, «Qafqaz ölkə komitəsini öz rəhbər orqanı» hesab etmişdi. AK(b)P-nin 1 qurultayı inqilabi çıxışı qərarlaşdırıldı. Tezliklə siyasi xəttin eks qütbe dəyişməsi səbəbindən AK(b)P MK fevralın 17-də keçirdiyi iclasında Azərbaycanın müstəqilliyile bağlı RSFSR XİK-nin yeni sorğusunu müzakirə edib, müstəqilliyi tanıma aktını lüzumsuz və faydasız hesab etdiyini Moskvaya bildirmək qərarına gəlmışdır.

Azərbaycanın müstəqilliyi-
nin Rusiya tərəfindən tanınma-
sı məsələsi taktiki məna daşıdı-
ğından principial əhəmiyyət
kəsb etmirdi. Prinsipial olan
Bakının əle keçirilməsi idi. Hələ
1919-cu ilin fevralında «gbakılı-
ların əhval-ruhiyyəsindən süret-
li və həllədici hərəkət üçün isti-
fadə» göstərişi alan Xəzər-Qaf-
qaz cəbhəsinin hərbi inqilab
şurası məqsədyönlü tədbirlər
görürdü. Qafqaz cəbhəsindəki
qələbə Bakını almağın başlıca
şerti idi. Fevralın 19-da Leninin
Stalinə tapşırığı həmin istiqā-
mətdə olmuşdu: «Denikini axi-
radək əzməyi ən vacib, təxirə-
salınmaz vəzifə hesab edir, bu-
nun üçün siz Qafqaz cəbhəsinə
kömək göndərməyi var qüvvə
ile süretləndirməlisiniz». Stalinin
«idarə səlahiyyətləri haqqında
höcətleşməməyə» çağırılan Le-
nin Cənub-Qərb cəbhəsindən
Qafqaz cəbhəsinə qoşun gəti-
rilməsini də ona hevalə etdi.
Lakin Qərb cəbhəsindəki vəziyyətin
ağırlaşması qırmızı ordu
hissələrini cənub (Qafqaz) cəbhəsindən
qərb (Polşa) istiqamətində yerləsdirməyi tələb

edirdi. Bu səbəbdən də Lenin qısa bir müddət üçün Azerbaycan hökumətinə qarşı sərt herbi-diplomatik təzyiq xəttində tərəddüd etdi. Martin 11-də L.Trotskiyə telegramında yazırıdı: «Xanxoyskiyə etsə də, danışıqlara n atır. Əger bütün qüvvələr olşaya və Finlandiya yaxşınlığına nəltmək lazım gəlseydi, yolla neft əldə etmək əmək olsayıdı, orada mühariyyət irə salmaq yaxşı olmaz - «gindi başlıca vəzifə emek ordusu deyil, səbhəsinə ən tezliklə um dosun verildilməsinini.



Azərbaycan xalqının müqəddərətini dəyişən tarix:

27 Aprel 1920-ci il

hazırlamaqdır» deyən Lenin düz 6 gün sonra tarixdə çox məşhur teleqramlarından birini Şmilqaya və Orconikidzeyə göndərdi: «Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna vering. Qüvvələr yeridilməsi haqqında Baş komandanla şərtləşin». Teləqramın surətində Orconikidze yazmışdı: «**Telegram Bakıya hücum hazırlanması dövrünə aiddir. Əmaliyyat hazırlanmışdır.**

tana qarşı «daha ehtiyatlı» siyasət isə beynəlxalq səviyyədə bu ölkəyə olan münasibətdən, gürcü siyasi elitarası自己の政治的立場を考慮して行動するが、その際にも外務省の立場を尊重する意図がある。の dərindirmədən, bolşevik elitarasının gürcü liderləri ile temaslardan qaynaqlana bilərdi. L.Trotski də həmin mövqeni paylaşırdı. Gürcüstana tam toxunulmazlıq və neft vəd edib, onunla iş birliyi kurmaq tərəfdarı idi. Bununla müqabilində Bakıya sahib olmaq planı bas tuta bilərdi. «A-

nasibətlər qurmaq cəhdini göstərirdi. Azərbaycan hökumətinin Rusiyaya iqtisadi əməkdaşlıq təklifli müraciəti təsislər qalmışdı. Martin axırlarında Azərbaycan hökuməti ilə neft və neft məhsullarının Volqa yolu ilə Mərkəzə (Rusiyaya) çatdırılmaşı haqqında saziş bağlandı. Lakin Bakıda imzalanmış saziş Moskvada dəstək qazanmadı. Aprelin əvvəlləri üçün XI sovet ordusu hissələri Azərbaycan

Baş yanacaq idarəsinin Qaf-qazdakı təmsilçisi N.Solovyov tənqidə məruz qoydu. «Diyar Komitəsinin siyasi işinə zərər vurduğu və neftin nəqlini ləngit-diyi» səbəbindən Qaraxanın fəaliyyətini ittiham edən teleq-ramı Leninə və Rıkova göndərdi

Rusiya xalq xarici işlər komissarlığının diplomatik mənşələri, Leninin ehtiyatlı davranışına dair təlimati Azərbaycana hərbi müdaxiləni beynəlxalq səviyyədə pərdələməyə xidmət etdiyi halda, Rusiya xalq komissarları Sovetinin bir sıra nümayəndələri, o cümlədən Bakı neftini yubanmadan, asanlıqla əldə etmək istəyən məmurlar Rusiya hakimiyətinin Azərbaycana qarşı sərt siyasətinin, təzyiqinin davam etdirilməsini faydalı sayırdılar. Qaraxanın «ticarət-iqtisadi» sahədə olsa da belə danışqlara hazır olduqlarını bildirməsini müsəlmanların mövqeyini gücləndirməsi, [AC] hökumətini da-ha az sözəbaxan etməsi kimi qiymətləndirildilər. Belə olduğu təqdirdə isə neftin az həcmində, böyük lengimlərlə və çox baha qiymətlərle göndəriləcəyini proqnozlaşdırıldılar.

Bakı ilə münasibətlərdə təzyiq amilinin tərəfdarı olan bolşevik rəhbərlərindən Y.Rudzutak aprelin 25-də Həştərxandan Moskvaya göndərdiyi teleqramda tövsiyələrini bildirmişdi: «Bakıda veziyəti kəskinləşdirən erməni – tatar münasibətləridir. Hökumət tatar milliyetinə arxalanır. Çevrilişi yalnız müsəlmanlıqlara dayaqlanmaqla həyata keçirmək mümkündür, bununla bərabər məsul vezifələrə bir ermənini belə təyin etmək olmaz. Çiçerinin susması Azərbaycan hökumətini qorxuya saldı». Hərbi təhdid altında Azərbaycan hökumətindən hər pud üçün 10-15 rubl qiymətinə neft ehtiyatlarının yarısını almanın mümkünüyünü yanan Rudzutak naviqasiya vaxtı keçdiyindən Bakı məsələlərini bu və ya digər şəkildə təcili həll etməyi lazımlı bilirdi.



dig». Hazırlanan əməliyyatın gerçekkləşməsi 40 gün uzandı. Son dərəcə qətiyyətli görünən Lenin ehtiyatlı davranışlığını unutmurdu: «gbəyanatlarda son dərəcə diplomatik olmaq və möhkəm yerli Sovet hakimiyəti hazırladığını tamamilə yəqin etmək lazımdır». Bu ehtiyatın mənbəyində Azərbaycan hökumətinin prinsipial müqaviməti, Qərb cəbhəsindəki gərgin vəziyyətlə yanaşı, Bakıda 1918-ci ildəki sovet hakimiyətinin aqibətindən çıxan dərslər də dayanındı. Ən mühümü isə Azərbaycanın müstəqilliyinin Avropa ölkələri tərəfindən tanınmasından irəli gəldi. Məhz bu baxımdan «Gürcüstan haqqında da eynilə hərəkət etməli, özü də Gürcüstanada daha ehtiyatla yanaşma-ğı» məsləhət görürdü. Gürcüs-

zərbaycanın Gürcüstan tərəfin-dən dəstəklənmək imkanını diqqətdə saxlamağı» tapşırıran Troski martin 21-də Stalindən soruşurdu ki, Bakını ələ keçirib saxlamaq üçün dərhal əməliyyat keçirməyi mümkünü he-sab edir. Stalindən cavab ələ həmin gün alındı: «Qalan qüvvələrlə Bakı rayonunu asanlıqla tutmaq mümkündür». Biterəflilik vəd etməkla, Stalin gürcüləri təhlükəsiz hesab edirdi. Səhərin gün, martin 22-də Trotski bütünü keçmiş Bakı quberniyası rayonunu ələ keçirmək məqsədilə Bakı üzərinə ümumi istiqamət-də hücumu davam etdirmək və-zifesi haqqında tapşırıq verdi. 6 gün sonra bu vəzifənin icrasına başlanılmışdı. Eyni zaman kəsi-yində RK(b)P Qafqaz Diyar Ko-mitəsi Azərbaycanla ticari mü-

sərhədlərinə ləp yaxınlaşmış vəziyyətdə idi. Bu vəziyyəti görən F.Xoyski aprelin 15-də Çiçərinə sonuncu notasını göndərdi, sovet qoşunlarının Azərbaycan sərhədləri yaxınlığında cəmlənməsinin səbəb ve məqsədleri haqqında təcili məlumat verməyi xahiş etdi. Sovet hökuməti diplomatik manevrən imtina etmedi. İki gün sonra, aprelin 17-də Azərbaycanla ticarət-iqtisadi əlaqələr yaratmağa razılıq məzmunlu telegram göndərdi. Çiçərinin müavini Qara-xandan Sovet Rusiyasının ticarət-iqtisadi münasibətlərə dair danışıqlara hazır olması haqqında telegram alındı. Diqqəti az sonra Azərbaycana qarşı həyata keçiriləcək hərbi müdaxilə planından yayındırmaq məqsədilə atılmış bu addımı Rusiya

ardı gelen sayıımızda